

**2018-ci ilin yanvar ayı üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T**
(təcili məlumatlar əsasında)

(min manatla)

Sığorta sinifləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	71,858.8	17,992.9
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə, o cümlədən:	16,702.6	10,995.5
həyatın yaşam sığortası	12,622.6	10,944.4
həyatın ölüm halından sığortası	3,921.3	51.0
əmək qabiliyyətinin sığortası	151.5	0.0
sağalmaz xəstəliklərdən sığorta	7.2	0.0
annuitet sığortası	0.0	0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən	55,156.3	6,997.4
Şəxsi sığorta, o cümlədən:	40,209.1	5,522.9
tibbi sığorta	39,815.6	5,501.3
xaricə səfər edən vətəndaşların sığortası	215.6	11.7
fərdi qəza və xəstəlik sığortası	177.9	9.9
Əmlak sığortası, o cümlədən:	14,947.1	1,474.4
əmlakın sığortası, o cümlədən:	10,844.1	950.2
hava nəqliyyatı vasitələrinin sığortası	4,253.1	0.0
əmlakın yanğından və digər risklərdən sığortası	3,465.7	36.9
avtonəqliyyat vasitələrinin sığortası	2,075.7	830.8
yüklərin (nəqliyyat) sığortası	490.4	2.6
kənd təsərrüfatı heyvanlarının sığortası	285.3	79.9
su nəqliyyat vasitələrinin sığortası	226.1	0.0
dəmiryol nəqliyyatı vasitələrinin sığortası	0.9	0.0
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	0.0	0.0
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	47.0	0.0
- işçilərin dələduzluğu sığortası	47.0	0.0
- pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta	0.0	0.0
- titul sığortası	0.0	0.0

mülki məsuliyyətin sığortası, o cümlədən:	4,102.4	524.2
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2,013.5	315.2
ümumi mülki məsuliyyətin sığortası	1,624.6	185.5
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	240.5	8.0
peşə məsuliyyətinin sığortası	121.7	0.0
işəgötürənin məsuliyyət sığortası	67.6	15.6
yük daşıyanın mülki məsuliyyətinin sığortası	34.5	0.0
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	0.0	0.0
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	0.0	0.0
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	0.0	0.0
hüquqi xərclərin sığortası	0.0	0.0
kredit sığortası, o cümlədən:	0.6	0.0
kreditlərin sığortası	0.6	0.0
ipoteka sığortası	0.0	0.0
qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	0.0	0.0
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta	0.0	0.0
işin dayanması ilə bağlı risklərdən sığorta	0.0	0.0
İcbari sığortalar üzrə - cəmi:	10,901.2	4,995.3
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə	1,767.0	446.7
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	1,767.0	446.7
Qeyri-həyat sığortası üzrə, o cümlədən	9,134.2	4,548.6
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	5,513.5	4,054.2
daşınmaz əmlakın icbari sığortası	3,550.0	62.6
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	0.0	292.6
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	0.0	117.1
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	44.5	22.0
sərnişinlərin icbari fərdi qəza sığortası	25.8	0.0
auditorların peşə məsuliyyətinin icbari sığortası	0.4	0.0
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	0.0	0.0
dövlət qulluqçuların icbari sığortası	0.0	0.0
diplomatik nümayəndələrin icbari sığortası	0.0	0.0
YEKUN	82,760.0	22,988.1